

Fatma SƏMƏDOVA
AMEA Memarlıq və İncasənat İnstitutu,
dissertant
fatmasemed@mail.ru

GƏDƏBƏY ARXEOLOJİ ABİDƏLƏRİ VƏ ONLARIN TƏDQİQİ SAHƏSİNĐƏ GÖRÜLMÜŞ SON İŞLƏR

ГЕДАБЕКСКИЕ АРХЕОЛОГИЧЕСКИЕ ПАМЯТНИКИ И ПОСЛЕДНИЕ РАБОТЫ, ВЫПОЛНЕННЫЕ В ОБЛАСТИ ИХ ИССЛЕДОВАНИЙ

GADABAY ARCHEOLOGICAL MONUMENTS AND THE LATEST WORK DONE IN THE FIELD OF THEIR RESEARCH

Xülasə: Bu məqalədə Gədəbəy arxeoloji abidələri və onlarda aparılan tədqiqat işləri haqqında məlumat verilmişdir. Qeyd olunan rayonun abidələri uzun illər tədqiqatdan kənardan qalmışdır. Bir çox dövürlərdə aparılan axtarış işləri telançılıq məqsədi daşıdığı üçün Gədəbəy abidələri real dəyərini qazana bilməmişdir. Eyni zamanda rayonun landsaftının dağlıq olması araşdırma işlərin çətinləşdiriyi üçün bu günə qədər heç bir tədqiqatçı burada geniş miqyaslı tədqiqatlar aparmamışdır. Aparılan bir neçə tədqiqatın nticəsi isə bir neçə məqalədə öz əksini tapmaqla kifayətlənir.

Burada ilk dəfə olaraq Gədəbəy arxeoloji abidələri və onların xüsusiyyətləri barədə məlumatlar öz əksini tapmışdır. Məqalənin əsas informasiya qaynağı arxeoloji ekspedisiyaların hesabatlarıdır.

Açar sözlər: arxeoloji abidə, maddi irs, Gədəbəy, siklop, kurqan, konservasiya, artefakt.

Abstract: This article provides information about Gadabay archeological monuments and research work carried out on them. The monuments of the mentioned region have been out of research for many years. The Gadabay monuments could not gain their real value due to the fact that the search carried out in many periods was aimed at looting. At the same time, the mountainous terrain of the region complicates research, so far no researchers have conducted large-scale research here. The results of several studies are reflected in several articles.

For the first time, information about Gadabay archeological monuments and their features is reflected here. The main source of information in the article is the reports of archeological expeditions.

Keywords: archeological monument, material heritage, Gadabay, cyclops, mound, conservation, artifact.

Резюме: Эта статья содержит информацию об археологических памятниках Гадабая и проведенной на них исследовательской работе. Памятники упомянутого региона не изучались много лет. Памятники Гадабая не могли обрести свою реальную ценность из-за того, что поиски, проводившиеся в течение многих периодов, были направлены на мародерство. В то же время ни один исследователь не проводил здесь масштабных исследований, поскольку горный ландшафт региона усложняет исследования. Результаты нескольких исследований отражены в нескольких статьях.

Впервые здесь отражена информация о Гедабекских археологических памятниках и их особенностях. Основным источником информации в статье являются отчеты археологических экспедиций.

Ключевые слова: археологический памятник, материальное наследие, Гадабай, циклоп, курган, консервация, артефакт.

Azərbaycanın qərb regionu iqlim şərtləri və landsaft prinsipləri olaraq inşaat – tikinti proseslərinin aparılması üçün o qədər də əlverişli olamasa da, burada dəyərli mədəniyyət nümunələri yaradılmışdır. Həmin nümunələr inşaat xüsusiyyətləri etibarı ilə digər regionlarda olan abidələrlə fərqliliklər təşkil etərəf, əslül etibarı ilə milli memarlıq abidələrlə ayrılmış tərkib hissəsidir. Qeyd etdiyimiz bu cəhətlər son zamanlarda tədqiq olunmağa başlayan Gədəbəy arxeoloji və tarixi memarlıq abidələrində özünlə eks edir. Gədəbəy abidələrinin milli və regional xüsusiyyətləri ümumqafqaz memarlığının kölgəsində, qədim Azərbaycan memarlıq və inşaat ənənələrinin öncüllüyündə formalşmışdır.

“Gədəbəy” rayonu coğrafi olaraq Azərbaycanın qərbində, inzibati rayon Şahdağ silsiləsinin şimal yamacında, Ermənistandan sərhəddədir. Mərkəzi Gədəbəy qəsəbəsidir. Səthi dağlıqdır, ən hündür yeri cənubda Şahdağ silsiləsinin yamacında Qocadağ (3317 m) zirvəsidir. Rayonun ərazisində mis filizi yataqları var. Əraziləndən Şəmkir, Zəyəm çayları axır.

Gədəbəy adı ilk dəfə XIII əsər aid mənbədə, “Qetabek” şəklində qeyd alılmışdır. Həmin qalanın xarabalıqları indiki Gədəbəy yaxınlığındaır. Yaşayış məntəqəsi öz adını həmin qaladan almışdır. Toponim qədim türk dilindəki ket, gedik (təpə) və bək (keşikçi, gözətçi) sözlərindən düzəlib,

"keşikçi məntəqəsi" mənasındadır" [1, s.96]. Rayonun adı ilə bağlı aparılan təhlillor orada tədqiq olunan qala və qalaçaların inşa mövqeləri ilə üst-üstə düşür. Belə ki, rayon ərazisində gəzətçi məntəqəsini xatırladan bir çox qalaçalar mövcuddur. Ərazinin eksəriyyət hissəsinin dağılıq olmasına baxmayaraq, insanlar ibtidai icma dövründən başlayaraq burada məskunlaşmışdır. Bunun da nəticəsi olaraq rayon arxeoloji abidələrlə olduqca zəngindir. Gədəbəyin demək olar ki, hər bir kəndində arxeoloji abida mövcuddur. Abidələrin hər biri özünən milli və regional xüsusiyyətləri ilə dəyərli mədəniyyət incisidir. Bununla yanaşı rayonun arxeoloji abidələri Qafqazın digər yerlərində yerləşən nümunələrlə də müyyəyen ortaq xüsusiyyətlərə malikdir.

Gədəbəy ərazisində arxeoloji qazıntılar XIX əsrden etibarən başlamışdır. Təbii ki, ilkin qazıntılar pərakəndə şəkildə və tələnciliq məqsədi ilə aparıldığı üçün bir çox nümunələr ya məhv olmuş, ya da oğurlanmışdır. Sonrakı dövürlərdə isə arxeologiya elminin inkişafı və yerli mütəxəssislərin yetişməsi nəticəsində arxeoloji tədqiqatlar qanuni əsaslar almağa başlamışdır. Yalnız bu deyil, milli arxiv və muzeylərin yaranması, əldə olunan nümunələrin qorunması və bu günə qatdırılması işinə aktiv surətdə təsir etmişdir. Xüsusi Qafqaz Arxeoloji Komitəsinin yaradılması bir çox proseslərə təkan vermişdir.

"1871-ci ildə Gürcüstanda Qafqaz Arxeoloji Komitəsi yaradıldıqdan sonra təkcə Azərbaycanın deyil, ümumi Qafqaz abidələrinin tədqiqinə də xüsusi maraq göstərilirdi. Bu dövrdə M.Polyakovun rəhbərliyi altında Naxçıvanda və N.Selosaninin rəhbərliyi ilə Bərdədə qazıntı işlərinə başlanılır və bundan başqa, bütün Qafqaz ərazisi boyu aşkar olunmuş tunc və erkən dəmir dövrlü kurqan tipli qəbir abidələrindən əldə olunmuş əşyalara maraq artır. Belə qeyri-elmi qazıntı işləri Daşkəsən və Gədəbəy rayonlarında misəritmə sahəsində çalışan alman Valdemar Belk tərəfindən aparılmışdı. 1888-1890-ci illər arasında aparılan qazıntılar zamanı 300-dən artıq abidə daş qutu qəbir açılmış, qarət olunmuş və qiymətli tapıntılar Almaniyadan Hamburq, Münhen və Prussiya Xalqları Dövlət muzeylərinə göndərilmişdir" [2, s.22]. Son illərdə həmin nümunələrin real tarixi dəyərinin müyyəynləşdirilməsi üçün yerli mütəxəssislər tərəfindən araşdırma işləri aparılır.

Ümumilikdə aparılan araşdırma işlərinin nəticəsi kimi deyə bilsək ki, Gədəbəy ərazisində aşkarlanan arxeoloji abidələr əsasən üç tipə bölündür: siklopik tikililər, yaşayış tikililəri və qəbir abidələri. Gədəbəy rayonu ərazisində xüsusi qəbir abidələri geniş şəkildə aşkarlanmışdır. XIX əsrden etibarən diqqət mərkəzində olan qəbir abidələri çox təessüflər olsun ki, tədqiqatdan daha çox tələnciliğə məruz qalmışdır.

XIX əsr ərzində rayon ərazisində aparılan tədqiqatların nəticələri hal-hazırda dünyadan digər ölkələrində erməni mədəniyyətinin nümunələri kimi

təqdim olunur. Rayonda geniş miqyaslı arxeoloji tədqiqatların aparılması müstəqillik illərinə təsadüf edir. Xüsusi 2000-ci illərin əvvəllərindən etibarən AMEA –nın Arxeoloji və Etnoqrafiya İnstitutunun Gəncə - Qazax, Gədəbəy, Qarabağ arxeoloji ekspedisiyaları rayon ərazisində tədqiqat və kaşifiyyat işləri aparmışlar. Bu tədqiqat işlərinə T.Göyüşova, X.Alməmmədov, İ.Əliyev və s. kimi mütəxəssislər başçılıq etmişdir. Bu illər ərzində Gədəbəy rayonu və ətraf kəndlərdə bir çox dəyərli arxeoloji abidə aşkarlanmış və məhvinin qarşısı alınmışdır. Eyni zamanda yüzlərlə arxeoloji artefakt aşkarlanaraq muzey və arxivlərə təqdim edilmişdir.

Gədəbəy rayonu ərazisində aşkarlanan arxeoloji abidələr – siklopik tikililər, nekropollar, yaşayış tikililəri və s. biza imkan verir ki, əməkliyikdə Xocalı – Gədəbəy mədəniyyəti nümunələrini tədqiq və təhlil edək. Qeyd etmək kifayətdir ki, son illərdə aşkarlanan nekropolların artefaktlarının və quruluşunun təhlili nəticəsində qədim dəfn adətləri və yaşayış tərzinə dair bir çox güzil məqamlar üzə çıxır. Rayon ərazisindən son tunc – erkən dəmir dövründən başlayaraq orta əsrlerə qədər bir dövrü əhatə edən abidələr aşkarlanmışdır. Bu abidələr növ müxtəlifliyi ilə seçilir.

Rayon ərazisində geniş şəkildə yayılmış arxeoloji abidələrdən biri də sikloplardır. Azərbaycanın digər ərazilərindən tapılan siklopik tikililər kimi Gədəbəy ərazisindəki siklopik tikililər də əsasən bərkidici məhlul olmadan daşların bir – birinin üzərinə yığılması ilə hörmətləşdir. Rayon ərazisindən aşkarlanan siklopik tikililərin eksəriyyəti böyük miqdarda dağıntıya məruz qalmışdır. Burada aşkarlanan siklopik tikililərin təyinatı ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bəzi mütəxəssislər siklopların dini tikili olması, bəziləri mal – qarənin qorunması üçün tikildiyini söyləyir. Rayon ərazisindəki sikloplar bir çox xüsusiyyətləri ilə oxşarlıq təşkil edir. Bu tikililərə misal olaraq Leşkər, Hörükdaş, Axça çıxan, Topxana, Arisu kəndindəki siklopları və s. göstərə bilərik.

"Gədəbəy rayonunda XX əsrin əvvəllərində başlayaraq 80-ci illərə qədər 100-dək siklopik tikili qeydə alınmış və onların bəzilərində kaşifiyyat xarakterli tədqiqatlar aparılmışdır. Cənubi Qafqazda mövcud olan siklopik tikililərin eksəriyyəti say etibar ilə Gədəbəy rayonunun ərazisində yerləşir" [3,s.9].

Gədəbəy rayonunda aşkarlanan və müyyəyen mənədə tədqiq olunan arxeoloji abidələrdən biri Leşkər qalaçasıdır (Şəkil.1). "Leşkər qalaçası 2006 – ci ildə aşkarlanmışdır. Sonrakı illərdə qalaçada tədqiqat işləri davam etdirilmişdir. Kaşifiyyat işləri zamanı abida ərazisindən divar qalıqları, təsərrüfat quyusu, daş tikinti, otaq və s. müsəyyənləşdirilmişdir. Arxeoloji abidənin tədqiqi məqsədi ilə təxminə 61 m² ərazidə qazıntı işləri aparılmışdır. Qazıntılar zamanı 170 – 180 sm –lik mədəni təbəqə mövcud olmuşdur. Bütün bu

qazıntılar zamanı saksi qalıqları, heyvan sümükləri və s. artefaktlar tədqiq edilmişdir" [3, s.9].

Leşkər qalaçasında müəyyən edilən tikililərin əsas tikinti materialı çay daşları və əhəng daşıdır. Qeyd edək ki, əhəng daşı və ondan hazırlanın bərkidici məhlul demək olar ki, Gədəbəy ərazisində olan bütün arxeoloji və tarixi memarlıq abidələrinin yaradılmasında istifadə olunmuşdur.

"Leşkər qalaçasındaki siklopik tikililərdə aparılan tədqiqatlar zamanı əldə edilmiş artefaktlar tunc dövrü tayfalarının yaylaq-qışlaq təsərrüfatının, mösiət həyatının, əsənətkarlığının yüksək inkişaf səviyyəsini göstərir.

Azərbaycanda, xüsusilə də dağlıq bölgələrdə son tunc – erkən dəmir dövründə aid siklopik tikililərdəki yaşayış evlərinin plan quruluşunu təyin etmək üçün Leşkər qalaçasından aşkar edilən tikili qalıqları, eyni zamanda buradan əldə edilmiş zəngin maddi mədəniyyət nümunələri böyük elmi əhəmiyyət daşıyır" [3,s.10].



Şəkil. 1 Leşkər qalaçası

Leşkər qalaçasında aparılan qazıntılar nəticəsində torpaq qatının 15 sm dərinliyindən tikinti qalıqları aşkarlanmışdır. Buradan 1 otaq, kürə qalıqları və s. tapılmışdır. Eyni zamanda əksəriyyəti son tunc və erkən dəmir dövründə aid olan bir çox artefaktlar müəyyənləşdirilmişdir. Müəyyən olunan nümunələrin bəziləri orta əsrlərə aiddir, bu da yaşayışın burada orta əsrlərə qədər davam etdiyini göstərir.

40 – 50 sm dərinlikdən qaya parçaları, yerli aq daşlar və çay daşlarının hörülülmüş divar qalıqları müəyyən edilmişdir. Qalaça ərazisində müəyyən olunan artefaktların hazırlanmasında gildən istifadə olunmuşdur. "2014-cü ildə Qarabağ neolit-eneolit ekspedisiyanın rəhbəri Xəqani Alməmmədov

və ekspedisiyanın topoqraf gruppı tərəfindən Leşkər qalaçasının topoqrafiq planı və relyef görüntülərinin 3D formatı hazırlanmışdır. Bu günə qədər Leşkər qalaçasından arxeoloji qazıntılar zamanı aşkar çıxarılmış yüksək inşaat texnikası ilə hörülülmüş qala divarları, daş tikililər, əldə edilmiş zəngin arxeoloji materiallar, ocaq və kürə yerləri bir daha sübut edir ki, sözü gedən dövrdə burada əhali sıx və intensiv yaşamış, heyvandarlıqla, əkinçiliklə məşğul olmuş, əsənətkarlığın düzulusluq, metal işləmə, daş işləmə kimi sahələrin mükəmməl mənimsəmişlər. Bütün bu faktlar onu göstərir ki, Leşkər qalaçası son tunc-erkən dəmir dövründə əhalinin müəyyən hissəsinin daimi yaşayış yeri olmuşdur" [4, s.146-147].

Leşkər qalaçası ilə yanaşı Gədəbəy rayonunun bir neçə kəndindən yaşayış yerləri də müəyyən edilmişdir. Baxmayaraq ki, həmin yaşayış yerlərində geniş qazıntı və keşfiyyat işləri aparılmamışdır, həmin arxeoloji abidələrin yerinin müəyyənləşdirilməsi və ümumi xüsusiyyətlərinə dair bir neçə məlumatın qeyd edilməsi müəyyən mənədən bu sahədə olan inkişafı göstərir. Bu məlumatlara əsasən hansı dövrlərdən etibarən insanların burada məskunlaşduğu və ilkin tikinti vərdişləri haqqında məlumat verə bilirik. Belə yaşayış yerlərindən biri 2012-ci ildə Mor – mor kəndi ərazisində yerli camaat tərəfindən "Oddax" adlanan yerdə aşkarlanmışdır.

"Yaşayış yeri müəyyən edilən ərazidən xeyli sayıda arxeoloji artefaktlar müəyyən edilmişdir ki, onların da əsasında bu abidənin antik və erkən orta əsrlərə aid olduğunu ehtimal edə bilirik. Oddax adlanan ərazidə, kiçik bir sahədə aparılan qazıntı – keşfiyyat zamanı alban xristian abidəsinin bünövrəsi müəyyən edilmişdir. Müəyyən edilən abidənin yalnız bünövrəsi qalmışdır. Bünövrənin uzunluğu 12 m təşkil edir. Abidənin aşkarlandığı ərazidəki artefaktlar bizə imkan verir ki, onun antik və erkən xristianlıq dövründə aid olduğu fikrin səsləndirik" [3, s.9].

Bütün tarixi mərhələlərdə dağlıq ərazilərdə inşa edilən abidələrin əsas tikinti materialı daş olmuşdur. Təbii ki, hansı daşdan istifadə edilməsi regionun səlxur fərqliliyinə görə deyişir. Bəzi regionlarda qaya parçalarından daha çox istifadə edildiyi halda, digər birində əhəngdaşı və s. daşlardan istifadə edilmişdir. Tikinti zamanı daşın hansı səviyyədə işlənilib, işlənilməməsi isə memarlıq məktəblərindən asılı olaraq deyişir. Misal olaraq deyə bilərik ki, Gədəbəydə aşkarlanan arxeoloji abidələrdə daşın işlənilməsi bir o qədər də aktual deyil. Bir çox hallarda yonulmamış daş və qaya parçalarından istifadə edilmişdir. Xüsusilə deyə bilərik ki, rayon ərazisində aşkarlanan qəbir abidələrində daş işləmələrinə nadir hallarda izlənilir.

Gədəbəy rayonunda aşkarlanan qəbir abidələrinin talan edilməsi bir çox məqamların müəyyənləşdirilməsində çətinliklər yaradır. Həmin qəbirlərdə dəfn adətlərini izləmək mümkün deyil, eyni zamanda qəbirlərin forma-

lari da pozulmuşdur. Belə qəbirlərdən bir neçəsi Daryurd kəndi ərazisində aşkarlanmışdır. Geniş bir ərazini əhatə edən necropollar dağıntıya məruz qalmışdır. Bu qəbirlərin bəzilərinin kromlexləri mövcuddur [Şək.2].



Şəkil 2. Daryurd kəndində qəbirler

Eyni zamanda Daryurd necropolunda yerləşən qəbirlər digər ərazilərdən tapılanlardan ölçülərinə görə fərqlənir. Buradan aşkarlanan qəbir abidələrinin bəzisində dik qoyulmuş daşlardan ibarət kromlex vardır. Belə kromlexi olan qəbirlərdən biri 2008-ci ildə T. Goyüşova və T. Babayeva tərəfindən rəhbərlik edilən Gəncə - Qazax arxeoloji ekspedisiyasının Gədəbəy dəstəsi tərəfindən tədqiq edilmişdir. "Aşkarlanan zaman qəbrin örtük daşı olmamışdır. İstiqaməti şimaldan cənub - şərqdən, şimal - qərbə olan abidənin ölçüləri bunlardır: uzunluğu 2m, eni 1 m, dərinliyi 1 m - dir. Tədqiqat zamanı qəbir-dən dağılmış və çürümüş vəziyyətdə insan sümükləri tapılmışdır. Qəbir abidəsinə ilkin baxışdan məlum olur ki, son dövürlərdə də bura qarət edilmişdir. İnşa xüsusiyyətləri baxımından qəbir abidəsi düzbucaqlı formada olub, hamar yonulmuş daşlardan düzəldilmişdir" [Şək.3], [1, s.2].



Şəkil 3. Daryurd kəndində qəbir abidəsi

"Daryurddə aşkarlanan necropollardan biri də "Qurbangah" adlan-dırduğumuz abidədən 20 m qərbə daş qutu tipli qəbirdir. Bu qəbr 3 № altında qeyd alınmışdır" [1, s.2]

Dinceyal 3 №-li daş qutu qəbirin örtük daşının əlamətləri yer üstündə göza çarpıldı. Örtük daşı qəbrin cənub tərəfində idi. Onun qalınlığı 25 sm, eni 190 sm-dir. Qəbrin şimal tərəfi açıq idi. Onun örtük daşı yox idi. Qəbrin içərisi torpaq və xırda çay daşları ilə doldurulmuşdur.

"Qəbrin ölçüləri uzunluğu 2 m, eni 1.10 sm, dərinliyi 1 m-dir. İstiqaməti şimaldan cənubadır. Qəbir kamerası düzbucaqlı formaya malik olub, divarları bir neçə sal daşlardan düzəldilmişdir. Qəbrin 80 sm dərinliyindən şimal tərəfdən, şərq divarına yaxın insanın çəno sümüyü, qərb divarından kələş sümüyünün çürümüş hissələri, cənub tərəfdən şərq divarına yaxın isə çanaq və qol sümükləri aşkar edildi. Bu qəbirdən heç bir artefakt aşkar edilmədi.

İnsan sümüklərinin qəbrin müxtəlif tərsflərindən tapılması belə deməyə əsas verir ki, dəfn parçalanma üsulu ilə aparılıb. Qəbirdə artefaktların olınması isə görünür dəfn adəti ilə bağlıdır" [2, s.2]. T. N. Goyüşova və T. V. Babayevanın rəhbərliyi altında aparılan tədqiqatdan verdiyimiz nümunə yuxarıda səsləndirdiyimiz bir neçə fikri təsdiq edir. Buradan da göründüyü kimi necropolun quruluşu və hörgüsü əhalinin ilkin tikinti bacarıqları barədə məlumat verməkə yanaşı dəfn adəti və üsulu barədə də məlumat verir. Qəbrin forması və ölçülərinə əsasən deyə bilərik ki, arxeoloji abidə son tunc - erkən dəmir dövrünlə aiddir.

Gədəbəy rayonu dağlıq ərazi olduğundan burada əsas tikinti materialı daş olmuşdur. Bu bəzən qara daş, əhəng daşı, çay daşı və s. olmaqla dəyişir. Burada eyni zamanda qaya parçaları və vulkanik qırmızı tufdan geniş istifadə olunur. Bütün hallarda isə əsas tikinti materialı daş olaraq qalır. Bu prinsip bu günə qədər aşkarlanan arxeoloji abidələrdə də öz təsdiqini tapır. Belə ki, Gədəbəy rayonu ərazisində aşkarlanan arxeoloji abidələrin (necropol, siklopik tikili, yaşayış yeri və s.) əsas inşa materialı daşdır. Xüsusiət necropolların yaradılmasında yonulmuş və yonulmamış şəkildə daş və sal qaya parçalarından istifadə edilmişdir. Bu cəhət bir çox çatışmazlıqların olmasına baxmayaraq, maddi irs nümunələrinin günümüzə gəlib çatmasına böyük rol oynamışdır.

Rayonda yerləşən maddi irs nümunələri son illərə qədər tədqiqat işlərindən kənarla qalmışdır. Nümunələrin həqiqi maddi dəyərini görməməsi və araşdırılmaması bu gün bizi bir çox çətinliklər yaradır. Bir çox məqamlarda abidələrin konkret hansı tarixi mərhələyə aid olduğunu deyə bilmirik. Bütün bu məhdudiyyətlərə baxmayaraq, son illərdə aparılan axtarış - kəşfiyyat işlərinin nəticəsi olaraq Gədəbəy arxeoloji və tarixi memarlıq abidələrinin tədqiqatı aktualıq qazanmışdır. Yazında qeyd etdiyimiz məlumatlar arxeoloji